

NAZİRLƏR



XUDADAD BAY MÄLIKASLANOV –
TƏRİQ VƏ MƏABİR YOLLARI, POÇT
VƏ TELEQRAF NAZİRI; TİCARƏT
SƏNAYE VƏ ƏRZAQ NAZİRI



CAMO BAY HACINSKİ – DÖVLƏT
MÜFETTİSİ, POÇT VƏ TELEQRAF NAZİRI



BEHBUD XAN CAVANŞİR – DAXİLİYYƏ
NAZİRI; TİCARƏT VƏ SƏNAYE NAZİRI



ABDÜLLÂLİ BAY AMIRCANOV – MƏLİYYƏ
NAZİRI; DÖVLƏT NƏZARƏTCİSİ



AĞA ASUROV – TİCARƏT VƏ SƏNAYE
NAZİRI; ƏRZAQ NAZİRI; POÇT VƏ
TELEQRAF NAZİRI

Ərazi bütövlüyüümüzün təmin edilməsində Qafqaz İslam Ordusunun rolü

Rusiyada 1917-ci ilin fevral və oktyabr aylarında baş verən inqilablar nəticəsində dövrün nəhəng imperiyalarından biri olan çar Rusiyası çökdü. Imperiyanın çökmesi ilə müstəmləkə boyunduruğu altında aziyat çəkən bir sıra xalqların müstaqillik ideallarının gerçəkləşməsinə imkanlar yarandı. Həmin imkandan ilk faydalananlardan biri də Cənubi Qafqaz müsəlmanlarının böyük əksariyyətini təşkil edən Azərbaycan xalqı idi. Etiraf etmək lazımdır ki, bu müstaqilliyin gerçəkləşməsində qabaqcıl demokratik fikrli Azərbaycan aydınlarının çox böyük xidmətləri olmuşdur. Birca faktı xatırladaq ki, həmin dövrədən çar Rusiyası tərkibində yaşayan müxtəlif xalqları təmsil edən 35 milyon müsəlmandan yalnız Qafqazda yaşayan bir neçə milyonluq müsəlman öz müqəddərətini təyin etmək uğrunda mübarizəyə qalxaraq, müvəqqəti olsa da, müstaqilliklərinə qovuşa bilmədi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin ikinci yarısından etibarən Azərbaycan türkləri, xüsusən də onun qabaqcıl hissəsi arasında etnik özünüdərk, milli şürun və milliyyətcilik ideyalarının inkişaf etməsinin bir yekunu idi. Əslən Axıskə türkə olən və Bakıda jurnalist kimi çalışıyan Ömer Faiq Nemanzada 1918-ci ilin avvəllərində Baş nazir Təlat Paşa ilə görüşündə azərbaycanlılarda türklik şüurunun inkişafına toxunaraq deyirdi: "Paşam, man qəzətçiyam. Azərbaycan matbuatında çox çəlşmişəm. Azərbaycan xalqı türkülərlə qatı dərk etmiş bir millatdır. İstiqlala layiqdirlər. Güclü bir adəbiyyata malikdirlər" (1, 56).

Birinci Dünya müharibəsinin vurduğu ağır yaralar və imperiyanın tənazzülü Azərbaycan üçün bir sira ciddi problemlər də gətirdi. Əvvəla, Azərbaycan, o cümlədən da neftlə zəngin Bakı şəhəri Dördlər İttifaqı, Antanta və bolşevik Rusiyası arasında maraqların və münasibətlərin toqquşduğu kəskin mübarizə məkanına çevrildi. Şəraitdən asılı olaraq onların Bakıda müdafiə etdikləri qeyri-müsəlmanlardan ibarət hakimiyəti tez-tez əldən-ala keçir, ölkənin sərvətləri, xüsusilə də neft ehtiyatları talan edilirdi. İkinci, bolşeviklərin hakimiyətə gəlməsindən sonra Rusyanın I Dünya müharibəsində çıxmış nəticəsində Şərqi cəbhəsindəki rus hərbi birləşmələri və onların tərəfində vuruşan ermənilər silahları ilə birgə tərxis olunaraq Cənubi Qafqaza axın etdilər. Ac-yalavac əsgər kütlələrinin tərxisi bölgədə gərginliyin və quldurluğun artmasına rəvac verdi. Digər tərəfdən, bu əsgər kütləsindən bölgədəki güclər də öz maraqlarına uyğun faydalanağa səy göstərərək ölkədəki qarma-qarışılığı bir az da darınlasdırdılar. Üçüncüsü, həm Antanta, həm də bolşevik Rusiyası ermənilərə yardım edərək onları Cənubi Qafqazda təşkilatlanmış hərbi gücə çevirdilər. Xatırlatmaq yerinə düşər ki, hələ 1915-ci ildə Türkiyədə baş verən hadisələrdən və Almaniya ilə sovet Rusiyası arasında 1918-ci il martın 3-da bağlanan Brest-Litovsk sülhündən (həmin müqaviləyə görə, Qars, Ərdahan, Batum Osmanlı Türkiyəsinə qaytarıldı) sonra 250 minə yaxın erməni Cənubi Qafqaza köç etmişdi. Antanta ölkələri tərəfindən maliyyələşdirilən və silahlandırılan bu ermənilərdən Osmanlı Türkiyəsinə qarşı döyüslərdə geniş

müqyasda istifadə olunurdu. 1917-ci il dekabrın 7-də İngiltərə Hərbi Şurası ermənilərə maliyyə dəstəyi və Qafqaza fərqli yollarla erməni könülli dəstələrinin gəlməsinə icaza verəsi ilə bağlı qərar qəbul etmişdi (2, 101). Həmin dövrədə İngiltərə tərəfindən ermənilərin dəstəklənməsi üçün ayrılan yardım 20 milyon sterlinqə bərabər idi (3, 329). Sadacə, pul deyil, müxtəlif silah və sursatlar da ermənilər üçün tədarük edildi.

"Bu yardımlar Versaldakı Antanta Ali Hərbi Şurasının ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin dekabr ayında memorandumda açıq şəkildə göstərilməkdədir: "Ermənilərə hər vəziyyətdə işğal etdikləri bölgələrdə pul, silah və sursat tədarükü ingilis siyasetinin maraqları daxilindədir. Bu təcrübənin uğurlu olması nəticəsində erməni qüvvələrindən gələcəkdə türkərin diz çökəsi üçün faydalanaq olar" (4,97). Digər tərəfdən, Şərqi cəbhəsindən tərxis olunan rus hərbi hissələri də silahlarının böyük bir qismini ermənilərə verərək Qafqazı tərk edirdilər. Eyni zamanda, Şərqi cəbhəsindən tərxis olunanların sırasında da xeyli miqdarda erməni əsilli zabit və əsgər var idi. Onların bir çoxu mütəşəkkil erməni dəstələrinə qoşularaq müsəlman əhalinin qarət və qatlı ilə məşğul idilər.

Təkə Bakı şəhərinə Şərqi cəbhəsindən tərxis olunmuş 6 min erməni əsgəri gəlmişdi. Həməyadaları tərəfindən üstün və təşkilatlanmış güc halına gətirilən ermənilər Cənubi Qafqazın müsəlman əhalisinə divan tutur, yaşayış məntəqələrini daşıdır, insanları qatlı edir və əmlaklarını talayırıdalar. Tarixi faktlar sübut edir ki, həmin dövrədən minlərlə azəri türkə bu cür erməni özbaşınaqlılarının qurbanı olmuşdur. Nəhayət, o vaxtlar təxminən 2 milyon əhalisi olan Azərbaycanın (5, c.85) ərazisinin az qala yaridan çoxu və özü də əhalinin daha six yaşadığı yerlər erməni və bolşeviklərin nəzarəti altında idi (6, 346). Göründüyü kimi, yeni tarixi şəraitdə Azərbaycan xalqı təklənməmişdi və ixtiyarında olan resurslarla mövcud bolşevik-dəşnək təhlükəsi ilə təklikdə mübarizə aparmaq iqtidarındə deyildi (6, 231).

Bəla bir ağır vəziyyətdə yenica yaranan AXC-nin də təkbaşına bu problemləri həll etməsi xeyli darəcədə problematik görünürdü. Düzdür, AXC yeni hakimiyət strukturları quraraq öz hakimiyətini bütün bölgələrə yaymaq, qonşu dövlətlərlə sərhədlərin müəyyənləşdirilməsi, beynəlxalq aləmdə tanınmaq, xoş və qarşı-qarışılığın aradan qaldırılması, ölkənin müstəqilliyinə və varlığına olan təhdidlərin, eləcə də onun parçalanmasına gətirib çıxara biləcək faaliyyətlərin qarşısının alınması və s. üçün ciddi işlərə başladı. Lakin onun bu işləri gerçəkləşdirə biləcək nə yetərinə gücü, nə də resursları var idi. AXC rəhbərləri yaxşı dark edirdilər ki, bölgədə rəqib güclərin maraqlarının kəsişdiyi, hərc-mərcliyin hökm sürdüyü və azərbaycanlıların da calb olunduğu etnik münaqışların tüyən etdiyi bir zamanda Azərbaycanın müstəqilliyinin qorunmasına ciddi çatınlıklarla üzleşəcəklər. Müstəqilliklərinə elan etmiş qonşu erməni və gürcüler çoxdan idi ki, oriyentasiya axtarışda idilər

və böyük güclərə sığınmağın yollarını arayıp və bundan da yetərinə faydalana bilirdilər. Azərbaycanın bu problemlərinin həllində ona yardım edə biləcək yegana güc və din baxımından qohum olan Osmanlı Türkiyəsi idi. Hələ fevral burjua inqilabından sonra Azərbaycanın bəzi bölgələrində ayrı-ayrı nümayəndə heyatləri erməni qiyamlarının və rusların özbaşınaqlarının qarşısının alınmasına, eləcə də müstəqillik mübarizəsində kömək üçün Osmanlı dövlətinə müraciət üvənləmişdilər. Belə nümayəndə heyatlardan birinə Gəncə Milli Komitəsi adından N.Şeyxzamanov başçılıq edirdi. O, çatınlıklı də olsa İstanbul gedərək Ənvər Paşa, Talat Paşa, Xalil paşa və Sultan Rəşad kimi yüksək məsəblə Osmanlı rəsmiləri ilə görüşüb Gəncə Milli Komitəsi adından yardım müraciətini çatdırmışdı. Nağı Bay xatirələrində bu haqda yazdı: "Man etimadnaməni çıxarıb Talat Paşa verdim. Əziz paşalarım, Azərbaycan xalqı 100 ildir ki, çar hakimiyətinin zülmü altında inləməkdə idid. Qafqaz Rusiya tərəfindən işğal olunarkən səkkiz xalqın xalqı olan azərilər, yəni dini bir, dili bir, adat və ananələri bir olan millatımız Türk millatıdır. Millatımız rus hakimiyətinə qarşı gecəli-gündəzlü hər fədakarlığa qatlaşaraq çalışıdlar. Bu çalışmaların rus çarlığının devrilməsində böyük rol olmuşdur. Qafqazda başsız qalan rus ordusu pərişan halda idid. Millatımızın silahlı qüvvələrinin hücumuna, təzyiqinə döza bilmədilər. Onlar az bir vaxtda silahlarını ataraq çəkildilər. Azərbaycanın hər tərəfində xalqı idarəedə biləcək milli komitələr quruldu. Artıq anarxiyadan heç bir əsər-alamət qalmadı. Ancaq bu gün üçün yaxşı olan bu vəziyyət sabah təhlükəlidir. İqtisadiyyatımız, ictimai vəziyyətimiz, imanımız, mədəniyyətimiz hər sahada rus millatından qat-qat üstün olsa da, azəri türkələrin istiqbali qaranlıq görünür. Müstəqil yaşamağa öyrənmiş millatımızın böyük bir nöqsanı vardır. Xalqımızın vaxtla hərbi təlim və tərbiyədən məhrum edilməsi və rus çarı Dəli Pyotrun vəsiyyətnaməsi gərəyinə İran və Türkiye Rusiya himayəsi və nüfuzu altına keçmədən Qafqazdan əsgər alınmamasını amr etməsi bu əskikliyi doğurmusdur. Azərbaycan xalqı sizdən yardım gözləyir. Siz qardaşınızı biza uzadaraq yardım edin. Müstəqil olaq. Siz bizi çəkib özünüza qatmaq istəsəniz, biz buna razı ola bilmərik (bu zaman mərhum Talat Paşa salondakılara "baxın ilhaki na gözəl türkçə anladır" dedi). Biza böyük hərbi qüvvə göndərəyin. Biza hərbi mütəxəssis və çavuş AXCları göndərin. Bizdə az bir zamanda böyük hərbi qüvvə qurmağın imkanı vardır. Türk olduğumuz üçün istənilən qüvvə qanımızda mövcuddur. Xalqımızın milli qüvvətinə güvənərək az bir zamanda rusları torpağından təmizləyib ata bildik" (1, 56).



Nuru Paşa

Osmanlı dövlətinin də Qafqazlarda maraqları var idi. Bu, ilk növbədə, çar Rusiyasının I Dünya müharibəsindən çıxması, Rusyanın daxilindəki vatandaş mühərabəsi və qarma-qarışılıq nəticəsində yaranmış vəziyyətdən faydalanaqla, yeni ərazilərin əla keçirilməsi istəkləri ilə bağlı idi. Meydana gələn proseslər türklərə Qafqaz, İran və Orta Asiyaya girmək üçün alverişli imkan yaratmışdı (7, 14).

Digar tərəfdən, hakimiyətdə olan Təlat Paşa, Ənvər Paşa, Cövdət paşa və s. kimi "İttihad və Tərəqqi" Partiyasının liderlerinin dünyagörüşündə türkçülük və turanlılığı doğru bir meyillənmə hiss olunmaqdı idi (8, 94). Bu görüşlər "İttihad və Tərəqqi" Partiyasının 1917-ci il noyabr ayının 11-də verdiyi bir bəyanatda da öz əksini tapmışdı. Həmin Bəyanatda deyildi: "Vatanımızın və millatımızın milli idealları bizi Moskva düşmənini imhaya (mahv etməyə) dəvət etməkdədir. Beləliklə, rus idarəsindəki bütün ırqdaşlarımızı içina alan və onlarla birliyimizə imkan verəcək təbii hüdudumuz alda edilmiş olaçaqdır" (9, 68). Balkan məglubiyəti ilə osmanlılıq, ərabların qiyamları ilə də islamçılıq iflasa uğradıqdan sonra türkçülük ideyası, daha doğrusu, turanlılıq xətti Osmanlı dövlətinin rəsmi ideologiyasına çevrilməkdə idi (10, 35). Eyni zamanda, Osmanlı Türkiyəsinin hərbi güclərinin Qafqazlara yeridilməsinin mənəvi əsasları var idi. Osmanlı dövləti dünya türklüyünün və islamın mərkəzi idi. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə ümidi yeri olaraq baxırdılar. Onunla dil, din, mədəniyyət və mənəviyyət baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-dəsnak və bolşevik dəstələrinin soyqırımına uğramışdır. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək

Osmanlının borcu idi (11).

Bolşevik-dəsnakların azığını və müsəlman əhaliyə qarşı töretdikləri qətləmlər və Qafqazlarda baş verən bir sıra proseslər Təlat Paşa və Ənvər Paşa öndərliyindəki Osmanlı hökumətinin Cənubi Qafqaza qoşun hissələri göndəriləməsi fikrini qətiləşdirdi. Bunu Türkiyənin Batum konfransındaki nümayandə heyətinin başçısı Xəlil bayın 1918-ci ilin may ayının 26-da Zaqafqaziya nümayandə heyətinin başçısına təqdim etdiyi memorandumdan da hiss etmək mümkün idi. Memorandumda deyildi: "... Zati-alılara məlum olduğu üzrə Qafqazın vəziyyəti çox kritik və qarışıldır və çözümlənməyə möhtacdır. Bakı və ətrafında yüz minlər türk və müsəlmanlar özlərinə inqilabçı deyən vicedansız haydukların qanlı pəncəsində inlayır. Bu zavallıları təhdid edən düzələməsi imkansız falakat gündən-güne artmaqdadır. Sıysız müteşəkkil quldur dəstələrinin tacavüzüna məruz qalan Qafqazın başqa bölgələrindəki türk və müsəlman xalqın vəziyyəti də heç cür ümidi verici deyildir. Rəis həzərləri, qəbul edərsiniz ki, bu adı daşımağa layiq olan heç bir hökumət qonşu olduğu bir ərazidə belə cinayətlərin cəzasız qalmamasına dəzə bilməz və yena qəbul edərsiniz ki, Qafqazı mahv edən bu anarxiya münasibətilə Dövlət-Aliyeyi-Osmaniyyənin vəziyyəti çox nazikdir. Çünkü bu anarxiyanın Dövlət-Aliyeyi-Osmaniyyənin əhalisi ilə eyni irq və dina mənsub bir əhalinin asayışına dəxi əlaqəsi vardır. Digər tərəfdən, ümumi hərbin gərəyi olaraq Dövlət-Aliya öz ordusunu digər cabhələrə Qafqaz yolu ilə göndərmək məcburiyyəti qarşısındadır. Bu da indiki müəyyən olmayan vəziyyətə son qoymağı tələb edir" (12, 83-84).

Digar tərəfdən, AXC ilə Osmanlı Türkiyəsi arasında iyunun 4-də bağlanmış müqaviləye (IV maddəyə) əsasən Osmanlı hökuməti dincilik və asayışı möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, agar ehtiyac olarsa, Azərbaycana hərbi yardım göstərməyi öz üzərinə götürdü (13, v.1-3).

Ölkədə erməni-rus talanlarının davam etməsi, eləcə də Bakı XKS-nin qoşunlarının Gəncəyə doğru irəliləməsi 4 iyun müqaviləsindən dərhal sonra Azərbaycan hökumətini məcbur edirdi ki, hərbi yardımla bağlı müqavilə şartlarından istifadə etsin. Bu məqsədlə Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski Azərbaycana hərbi yardım göstərilməsi barədə Türkiye nümayəndələri ilə danışqlar apardılar.

Müqavila öhdəliklərinə görə onlar Osmanlı hökumətindən Azərbaycana ordu göndərilməsini rica etdilər (14, 530). Azərbaycan Nazirlər Şurasının sədri F.X.Xoyski parlamentdəki çıxışlarından birində Osmanlı dövlətindən hərbi yardım istənilməsi məsələsinə dəyərləndirərək deyirdi: "Türkiyə-Azərbaycan sülhnəmasının bir maddəsinə görə, məmləkətimizə nə vaxt lazımlı olsa, hüququmuzun müdafiəsi üçün türklər biza bir qədər əsgər verməli idilər. Ona görədiklə, darda qaldıqda bu çarəyə təvassüllə edildi. Türkər imzalarına əmal və vəzifələrini hüsn-iifa etdilər. Əlbatta, qoşunsuz, gücsüz görülməsi pək müşkül olan işlər çox çatınlıqla yavaş-yavaş işlənirdi. Biza xaricdən qüvvə almaq üçün başqa millət və dövlətə müraciət etmək bəzi şəraitdən dolayı mümkün deyildi, müraciət etdikdə də

bir nəticə hasil olmadı, ona görədiklə, dindəş və millətdəşimiz olan Türkiyəyə müraciət edildi" (18, 39).

"Qeyd edək ki, Osmanlı dövləti Azərbaycan nümayəndələrinin əvvəllərdə olunmuş müraciətlərinə əsasən praktik fəaliyyətə başlamışdı. Ancaq Osmanlı dövlətini ciddi surətdə narahat edən bir məqam var idi ki, o da Cənubi Qafqazda ciddi maraqları olan, müttəfiq Almaniyənin Azərbaycana türk hərbi kontingentinin yeridiləcəyinə etiraz edə biləcəyi ilə bağlı idi. Elə hərəkat edilməli ki, bu, Almaniyənin etirazlarına səbəb olmasın. Ona görə Osmanlı hökuməti qərara aldı ki, Osmanlı ordusu və Azərbaycan könüllülərindən ibarət İsləm Ordusu yaradılsın.

Ənvər Paşanın fikrinə, belə olduqda Almaniyənin müqavimətini aradan götürmək olardı (15, 164). Əslində, Qafqaz İsləm Ordusunun yaradılmasına Ənvər Paşa hələ 1918-ci ilin mart ayından başlamış və aprel ayının 5-də o, Qafqaz İsləm Ordusunun təşkiləti haqqında əmri imzalamışdı (16, 85-86). Qafqaz İsləm Ordusunun qarşısına qoyulan əsas məqsədlər əsasən aşağıdakılardan ibarət idi: ermənilərin ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik tərətmək; Bakıda müsəlmanlar və bolşeviklər arasındaki müharibəyə müdaxilə etmək; Bakı ilə bağlı "almanın ehtiraslarına mane olmaq"; Qafqaz müsəlmanlarını tacavüzdən qurtarmaq" (17, 234).

Yeni yaradılacaq Qafqaz İsləm Ordusuna Ənvər Paşa özünü ən yaxın və etibarlı adamlarından biri, ögey qardaşı Nuru Paşanı təyin edir. Tezliklə Nuru Paşanın rəhbərliyindəki hərbiçilər (300 nəfər) Araz çayını keçib (mayın 20-də) Gəncəyə doğru hərəkat etməyə başlayaraq mayın 25-də şəhərə yetişdilər (19, 106). Gəncədə xalq qıraq bölgələrdən gələnlərin iştirakı ilə Türk əsgərlərini böyük təntənə ilə qarşılıdılaraq. Sonralar M.Ə.Rəsulzadə bu barədə yazırı: "O zaman müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də, bolşevik tacavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir malak kimi qarşılımışdı. Xalqın ona göstərdiyi istiqbal Gəncə tarixində görünməmişdi" (20, 38-39). Nuru Paşa Gəncəyə gəldikdən sonra onun ilk addimlarından biri Azərbaycanın müxtəlif məntəqələri ilə əlaqə yaratmaq və həmin məntəqələrdə müqavimət dəstələrinin təşkilinin genişləndirilməsinə cəhd göstərməklə bağlı idi (6, 272). Az zaman içərisində Gəncə-Qazax, Zaqtala, Nuxa, Ağdam, Ağdaş, Cabrayıl, Qarabağ və Zəngəzurun şərqi tərəflərini əhatə edən məntəqələrdə asayışın təməni üzrə idarə və komandalar təsis edildi (6, 272). Türk qoşunları Gəncədə olarkən digər mühüm bir addim isə oradakı erməni (Gəncədə təxminən 20 minə qədər erməni yaşayırırdı) silahlı dəstələrinin tərk-silahı ilə bağlı idi. Xatirəladım ki, Gəncədə erməni qəsəbəsinin əhalisi inqilab dövründə silahlığmış və hətta 600 nəfərdən ibarət tam təşkil olunmuş, tufənglər və pulemyotlarla silahlanmış tabora malik idi (19, 183). Baş verən döyuşlər nəticəsində erməni silahlı dəstələri tərk-silah edildi. Türkər Azərbaycanda ilk şəhidini də bu döyuşlarda vermişdi.

Iyunun əvvəllərində digər Türk hərbi hissələri artıq Gəncəyə yetişməkdə idilər. Türkiye qoşunlarının digər bir qismi Qars və

Gümrädüdən keçib Qarakilsə-Dilican-Qazax və Ağstafa yolu ilə, başqa bir hissəsi isə Cənubi Azərbaycan-Qarabağ istiqamətindən hərəkat edərək Azərbaycana daxil olmaqdə idilər. Mürsal Paşanın başçılıq etdiyi Türkiyə ordusunun an yaxşı diviziylərindən olan 5-ci diviziya iyun ayının əvvəllərində Gəncəyə daxil oldu. 257 zabitdən və 5575 əsgərdən ibarət olan bu diviziyanı Azərbaycan əhalisi böyük sevinclə qarşılıdı (21, 63).

Sovet Rusiyası, Bakı XKS və Almaniya, eləcə də Gürcüstan Osmanlı dövlətinin bu hərəkətlərindən dərin narahatlılıq keçirməyə başladılar. Hətta Almaniya Gürcüstana təzyiq göstərirdi ki, Osmanlı qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasın. Ona görə iyun ayının 10-da Borçalı istiqamətindən Azərbaycana doğru hərəkat edən türk qoşunları alman-gürcü qoşunları ilə üz-üzə dayandı. Çox da böyük olmayan hərbi aməliyyat nəticəsində Türkiyə ordusu general Kressin başçılıq etdiyi alman-gürcü dəstələrini geri oturdu və xeyli sayıda əsir aldı. Bu hadisə ilə bağlı iyun ayının 11-də Almaniya Baş Qərargahi öz teleqrəmında Türkiyədə və Yaxın Şərqdə olan hərbi hissələrini çıxarıcağı ilə Osmanlı hökumətini hədələyirdi və hərbi əsirleri buraxmağı tələb etdi (22, 479). Lakin bütün bunlara baxmayaraq, nə alman-gürcü qoşunları, nə da digər qüvvələr Türk ordusunun Gəncəyə, son nəticədə isə Bakıya hərəkatının qarşısını ala bildi.

Bakıda yerləşən bolşevik-dəsnak hökuməti Azərbaycan xalqının müstəqilliyinə və türkərin burada möhkəmlənməsinə qısqanlıqla yanaşaraq öz silahlı dəstələrini Gəncənin üzərinə göndərdi. Onlar ham Şamaxı yolu ilə, ham da dəmir yolu xətti boyunca qarba doğru irəliləməkdə idilər. Belə bir vaxtda hər hansı bir lənglik göstərmək əlavə neçə-neçə kəndin itirilməsi, qanlı bahasına geri qaytarılacaq mövqelərin əldən verilməsi demək idi. Qəti və sürətli tədbirlərin həyata keçirilməməsi ham da nə qədər insanın öz yurd-yuvasından qovulması, əzab və işğəncələrə düşərək olması ilə nəticələnərdi. Ona görə də Qafqaz İsləm Ordusu komandanlığı türk qoşunları yetişənə kimi şərqi doğru hərəkatın başlanmasına qərar verdi (6, 371). İyunun 11-dən etibarən bolşevik-dəsnaklarla müxtəlif istiqamətlərdə (Ucar, Goyçay, Kürdəmir, Qaraməryam və s.) bir sıra qanlı döyuşlər baş verdi. Bu döyuşlarda QIO-da xeyli itkilər vermek bahasına düşmənin hücumlarını dayandıra bildilər. Bundan sonra iyunun 27-də yenidən hücuma cəhd edən bolşevik qoşunları möglüb edilərək geri oturdu. Əks-hücum nəticəsində Göyçay və Müsüslüdə mühüm qalabələr alda edildi. Bakıya doğru irəliləmək üçün alverişli imkan yarandı. Bu döyuşlərdən sonra QIO 28 iyun-2 iyul arasında Salyan ətrafında bolşevik-dəsnak qoşunlarını darmadağın edərək bu əraziləri

də düşməndən təmizlədi. İyul ayında Qafqaz İslam Ordusu Şamaxı (19-22 iyul 1918-ci il) və Hacıqabul (26-31 iyul 1918-ci il) ətrafında düşmən qüvvələrini məglub edərək Bakıya yaxınlaşdı. Artıq iyulen sonlarında Bakı ətrafında döyüşlər gedirdi. Vəziyyətin gərginləşdiklərini görən Bakı komissarları iyulen 31-də hakimiyətdən getmələrini bayan etdilər (23, 616). Avqustun 1-də isə Bakıda daşnaklar, sağ eserlər və menşeviklər "Sentrōkaspi və sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyatının Diktatürası" adlı hökumət təşkil etdilər. Bakı Soveti kimi, Sentrōkaspi Diktatürası da Xalq Cümhuriyyatını tanımır, Azərbaycan xalqının öz müqəddərətini müəyyənləşdirmək istəyini heç bir vəchlə qəbul etmir, AXC-nin davəti ilə Azərbaycan xalqının imdadına çatmış Türk qoşunlarına işgalçi kimi baxırdılar (19, 264).

Bakıya olunan hücumların qarşısını almaq üçün Sentrōkaspi diktatürası ingilislərin qüvvələrindən faydalanaq istədilər. Bunun üçün Ənzaliya gedən nümayəndə heyatı general Denstervil başda olmaqla ingilis qüvvələrini Bakıya dəvət etdilər. Digər tərəfdən, Almaniya ilə bolşevik Rusiyası arasında avqustun 27-də gizli bir müqavila imzalandı. Müqavilanın 14-cü maddəsi isə bilavasita Azərbaycana aid idi. Müqavilədə Almaniya tərəfi öhdəlik götürürdü ki, Qafqazda üçüncü dövlətin (Osmanlı dövləti) harbi qüvvələri Kür çayının məsəbindən Petropavlovsk kəndinə qədər, Şamaxı qazasının sərhədləri boyunca Əyrioba kəndinə qədər, Bakı, Şamaxı və Quba qazaları sərhədləri boyunca Bakı qazasının şimal sərhədlərindən dənizə qədər olan ərazilər keçəsin (24, 443-444). Bu müqavilədən Osmanlı dövləti avqustun sonlarında xəbər tutdu. Almanların bu harakəti Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləyişini sürətləndirdi. Nəhayət, sentyabrın 15-də Azərbaycan və Osmanlı hərbi birləşmələri Nuru Paşa rəhbərliyi ilə Bakı şəhərinə daxil olaraq oranı düşmənlərdən azad etdilər. Bakının alınması Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının uğurlu yekunu idi. Hadisə Türkiye'də də böyük sevincə qarşılanmış və bununla bağlı şənliklər təşkil olunmuşdu. Bakının azad edilməsinin böyük tarixi əhəmiyyəti var idi. Azərbaycan və türk silah qardaşlığının sayasında Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşu (11).

Azərbaycan torpaqlarının azad olunması asan başa gəlməmişdi. Bu qələbə Qafqaz İslam Ordusu tərkibində vuruşan yüzlərlə Türk və Azərbaycan oğullarının qanı bahasına ərsəyə gəlmışdı. Ümumiyyətlə, Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz İsləm Ordusu 4 min əsgər və zabit şəhid vermişdi (25).



Ənvər Paşa

1918-ci ilin payızında alman-türk bloku dünya müharibəsində məglubiyəti ilə bağlı oktyabrın 30-da Türkiye Mudros barışığının ağır şartlarına imza atmalı oldu. Osmanlı imperiyası ilə yanaşı, onun müttəfiqi sayılan Azərbaycan iştirak etmədiyi müharibədə məglub sayılıdı (21, 51). Mudros barışığının on birinci maddəsinə görə, Türkiye ordusu tezliklə Cənubi Azərbaycanı və Zaqafqaziyanı tərk etmək zorunda qaldı. Eyni zamanda, Mudros barışığının şartlarına görə, müttəfiqlər Bakını işgal etməli idi. Noyabrın 4-də Ə.M.Topçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə etirazını bildirdi (26, 19).

Azərbaycan üçün faciəvi olan bu müqavilənin ağır şartlarına baxmayaraq, xalqımız vaxtilə türk ordusunu böyük hərəkatlı qarşılığı kimi, dünya müharibəsində məglub dövlətlər arasında olmasından ehtiyat etməyərək onu dərin hörmət və ehtiramla yola saldı. Noyabr ayının 10-da, bazar günü Azərbaycan hökuməti Nuru Paşa şərafına ziyafat verdi. Ziyafta 400 nəfər tanınmış ziyalı və siyasi xadim, sənayeçilərin nümayəndələri, siyasi partiyaların və cəmiyyətlərin liderləri, Azərbaycan ordusunun rəhbərliyi iştirak edirdi (16, 158). Həmin ziyafta çıxış edən Fətəli Xan Xoyski Azərbaycan uğrunda qanı tökülen Türk əsgərlərinin heç vaxt unudulmayacağını vurğulayaraq dedi: "Azərbaycanın döyüş meydalarında bizim türk qardaşlarımızın qanı bizim qanımızla bir-birinə qarışdı. Mənşə etibarı ilə biz bir-birimizə qohumuq, indi Azərbaycan torpaqlarında bir-birinə qarışan qanımız bu qohumluğu daha da möhkəmləndirdi. Azərbaycanın azadlığı uğrunda tökülmüş qanlar Osmanlı və Azərbaycan türkləri arasında dostluğun və qırılmaz əlaqələrin möhkəm təminatıdır" (27). ♦

Şirin Bünyadova
tarix üzrə elmlər doktoru, professor
Əsgər Əhməd
tarix üzrə fəlsəfə doktoru, dosent
E-mail: Asker57@gmail.com

Ədəbiyyat:

1. Nağı Keykurin. Nağı Bay Şeyxzamanının xatirələri və istiqlaliyyət fədailəri. Bakı, Təknur, 2007.
2. PRO CAB (Cabinet Papers) 23/4, War Cabinet, 294, Minutes of a Meeting of the War Cabinet held at 10, Downing Street on Friday, December 7, 1917.
3. Yerasimos Stefanos. Milliyetler ve sınırlar. Balkanlar, Kafkasya ve Orta Doğu. İstanbul: İletişim Yayıncılık, 2000.
4. PRO CAB. 25/120, S.W.C. 1, Secret, "Note on the Military Situation in Armenia" by Supreme War Council, British Section, Versailles, December 3, 1917.
5. N.Yüceer, Birinci Dünya Savaşı'nda Osmanlı ordusu'nun Azerbaycan ve Dağıstan harekəti: Azerbaycan ve Dağıstan'ın bağımsızlığını kazanması, 1918. Ankara: Genelkurmay basım evi, 1996.
6. M. Süleymanov. Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi. I cild, Tehran, Firuzan Nəşriyyatı, 2014.
7. E.Şixaliyev. İngiltərənin Cənubi Qafqaz siyasetində erməni amili və Naxçıvan məsələsi (XX əsrin əvvəlləri). Strateji təhlil, say 4 (11), 2014. səh. 9-22.
8. M. Görüyilmaz, Türk Qafqaz İsləm Ordusu və ermənilər (1918), Qismat, Bakı, 2009.
9. Y. Reha. Birinci Dünya müharibəsi başlangıcında Osmanlı dövlətinin Qafqaz siyaseti. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İsləm Ordusu. Bakı, 2008, s.57-74.
10. V.Qafarov. Türkiye-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922). Bakı: Azərnəşr, 2011.
11. M.Qasimli. Qafqaz İsləm Ordusu və Azərbaycan. <http://kaspi.az/az/az/qafqaz-islam-ordusu-ve-azerbaycan>.
12. T.Sünbül. Azerbaycan Dosyası. Ankara, Kök Yayıncılık, 1990.
13. Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi. 04.06.1918. //ARDA, f.894, s.2, i. 88, v.1-3.
14. N.Kurat. Türkiye ve Rusya. Ankara, Ankara Üniversitesi Basım evi, 1970.
15. Mim Kemal Öke. Ermeni Meselesi. İstanbul, Aydinlar ocağı, 1986.
16. C.P.Həsənli. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyaseti (1918-1920). Bakı, "Garisma" MMC, 2009, 576 səh.
17. M.Süleymanov. Qafqaz İsləm Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İsləm Ordusu toplusu. Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008.
18. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)

Rəzüümə

Статья посвящена исследованию вопросов, связанных с Кавказской исламской армией, которая сыграла важнейшую роль в сохранении территориальной целостности и обеспечении безопасности Азербайджана. Отметим, что в связи с выходом большевистской России из Первой мировой войны на Южном Кавказе сложилась новая обстановка. В результате этого в регионе сформировались новые самостоятельные государства. Но такое положение одновременно привело к возникновению ряда проблем в отношении народов региона, в особенности, мусульманских тюрков. Разбойные группировки из демобилизованных с Южного фронта солдат и офицеров армянского и русского происхождения грабили, убивали, мучали население мусульманско-турецких сел. В то же время богатый нефтью Баку тоже находился в руках враждебных сил, которые хотели распространить свою власть на весь Азербайджан. Естественно, у правительства Азербайджана, только начавшего формироваться, не было ресурсов и никаких возможностей, чтобы противостоять этому. Поэтому АДР с целью использовать условия заключенного с Османской Турцией в Батуми договора и получить помощь в решении этих проблем обращается к братскому турецкому государству за помощью. Османское правительство, положительно оценив это обращение, посыпало в Азербайджан часть своих войск под предводительством Нуру Паши. С помощью тюрков была сформирована Кавказская исламская армия, к которой примкнули и добровольцы из Азербайджана. В скором времени эта армия, нанеся тяжелые удары по армяно-русским формированиям, стала освобождать одну за другую азербайджанские территории. Наконец, 15 сентября 1915 года усилиями Кавказской исламской армии Баку был освобожден от вражеских сил. При поддержке турецких военных, находящихся в Азербайджане, в республике была проведена большая работа в области строительства национальной армии.

Ключевые слова: Парламент, Расулзаде, заседание, толпа.

Parlament (stenoqrafiq hesabatlar). I cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 1998.

19. M.Süleymanov. Qafqaz İsləm Ordusu və Azərbaycan. Bakı, Hərbi Nəşriyyat, 1999.
20. Rəsulzadə M.C. Azərbaycan Cümhuriyyəti. Bakı, Elm, 1990.
21. N.Nasibzada. Azərbaycanın xarici siyaseti (1918-1920). Bakı, "Ay-Ulduz" nəşriyyatı, 1996.
22. W.E.D.Allen and Paul Muratof. Caucasian Battlefields: A History of the Wars and Turco-Caucasian Border (1828-1921). Cambridge, University Pres, 1953.
23. Большевики в борьбе за победу социалистической революции в Азербайджане. 1917-1918. Документы и материалы. Баку, 1957.
24. Документы внешней политики СССР. Том 1. 7 ноября 1917 - 31 декабря 1918 г. М.: Госполитиздат, 1959.
25. A.Işgəndərov. Müsəlman Şərqində ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti "Xalq gazeti". 2014. 24 may. N 108. S.5; 25 may. N 109. S. 4.
26. A.Əhmədova. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyaseti. "Qanun". 2013. №7 (225). S.19-22.
27. Azərbaycan, 1918, 12 noyabr.

Summary

The Article is devoted to the investigation of the items relating to Caucasian Islamic army which played a substantial role in the ensuring of Azerbaijan's territorial integrity and security. We must mention that, after Bolshevik Russia ended the World War II, the new and different situation arose. As a result of that, the new states were formed in the region, but this brought along a lot of problems for the region peoples, especially for Muslim Turks. Armenian and Russian origin soldiers and officers who released from the Eastern front destroyed Muslim-Turkish villages, murdered peaceful residents. Baku, rich with petrol were, at the same time captured by the enemy forces and they intended to spread their authority to whole Azerbaijan. Naturally, recently formed Azerbaijan State had not had the opportunity to prevent this. That's why Azerbaijan Republic applied the Ottoman state for help to solve these problems and benefit from the terms of Batum treaty. Appreciating positively, Ottoman state sent the part of its troops to Azerbaijan by the leading of Nuru pasha. Caucasian Islamic Army was formed with the participation of Azerbaijanis by the help of Turkish officers. Soon this army defeated Armenian-Russian armies and released Azerbaijani lands. Finally, Baku city was released from enemies by the efforts of Caucasian Islamic army in September 15, 1915. The enemy forces were defeated in other regions of Azerbaijan. Great measures were taken in the field of army construction in Azerbaijan by the help of Turkish army.

Key words: Parliament, Rasulzade, meeting, crowd.